



FIF - Bank Respublika MKOS Krediti IV (EFSD+P3)

Ölkə:	AZƏRBAYCAN
Layihə Nömrəsi:	56293
Biznes Sektoru:	Maliyyə institutları
Bildiriş Növü:	ÖZƏL
Ətraf Mühit Kateqoriyası:	FI
Təsdiqi Tarixi:	08 April 2025
Status:	Təsdiqlənib
İngilis dilində PSD Açıqlanma Tarixi:	15 April 2025

İnformasiyanın əlçatanlığı haqqında Direktivin 1.4.2 (iii) bəndinə əsasən: "Direktorlar Şurasının təsdiqləmə səlahiyyətini ötürdüyü Bankın rəhbərliyi tərəfindən təsdiq edilmiş layihələrdə, PSD müvafiq etirazın olmaması barədə bildiriş müddətinin əvvəlində Bankın üzvü olan ölkəyə AYİB-nin təsis edilməsi haqqında Sazişin 13 (iii) maddəsinə uyğun olaraq açıqlanır."

Layihənin Təsviri

Azərbaycanda fəaliyyət göstərən Bank Respublikanın özəl mikro, kiçik və orta sahibkarlıq (MKOS) müştərilərinə təkrar maliyyələşdirmə məqsədilə, Maliyyə Vasitəçiləri Programı ("FIF") çərçivəsində tək tranş şəkilində 10 milyon ABŞ dolları məbləğində təminatlı prioritet kredit ayrılacaq AZN kredit.

Layihənin Məqsədləri

FIF-in məqsədlərinə uyğun olaraq, təklif olunan kredit Azərbaycanda fəaliyyət göstərən özəl MKOS-lara, xüsusilə də kənd yerlərində, orta müddətli yerli valyutada maliyyələşmə imkanı yaradacaq. EFSD+ tələblərinə uyğun şəkildə, sub-borcalanların ən azı 65%-i paytaxtdan kənarda fəaliyyət göstərməlidir.

Keçid Təsiri

GKT 68 (Gözlənilən Keçid Təsir)

Təklif olunan MKOS krediti, Maliyyə Vasitəçiləri Programının (FIF) məqsədlərinə uyğun olaraq, İnklüziv və Rəqabətqabiliyyətli keçid xüsusiyyətlərini dəstəkləyir.

İnklüziv: Layihə maliyyə xidmətlərinə çıxışı məhdud olan bazar segmentlərinin maliyyələşməyə çıxış imkanlarını yaxşılaşdırır, bu segmentlərin maliyyə inklüzivliyini artırır və yüksək ehtiyacla yanaşı, təsirli nəticələrə nail olur.

Rəqabətqabiliyyətli: Layihə Bank Respublikanın MKOS portfelini genişləndirməyə, region müştərilərini daha geniş şəkildə əhatə etməyə və yeni müştəriləri cəlb etməyə imkan verəcək.

Müştəriyə dair Məlumatı

BANK RESPUBLIKA ASC

ASC Bank Respublika ("BR") Azərbaycanda fəaliyyət göstərən özəl orta ölçülü bankdır və aktivlər üzrə 20 özəl bank arasında 4-cü, ümumilikdə isə 22 bank arasında 5-ci yerdə qərarlaşaraq, 2024-cü ilin sonuna olan vəziyyətə görə təxminən 4.1% bazar payına malikdir. 2024-cü il martın 1-dən etibarən Sistem əhəmiyyətli Bank (SƏB) statusu əldə etmiş və bu statusu ölkənin ilk 4 aparıcı bankı ilə paylaşır. Bankın baş ofisi Bakı şəhərində yerləşir, ölkə üzrə 35 filial və 1 əlavə xidmət məntəqəsindən ibarət geniş xidmət şəbəkəsinə malikdir və təxminən 1,805 əməkdaşı var. Moody's reyting agentliyi tərəfindən qiymətləndirilmiş bankın əsas kredit dəyərləndirmə reytingi B2 səviyyəsində təsdiqlənmiş (baxış "mövcud deyil"), uzunmüddətli depozit reytingi isə 2024-cü ilin iyul ayında B2-dən B1-ə yüksəldilmişdir (baxış: müsbət).

AYİB Maliyyələşdirməsi

10,000,000.00 ABŞ dolları

Layihənin Ümumi Dəyəri

10,000,000.00 ABŞ dolları

Əlavəlik

Kreditin əlavə dəyəri aşağıdakı amillərdən qaynaqlanır:

Maliyyələşmə Strukturu:

AYİB, kommersiya mənbələri tərəfindən bazarda münasib şərtlərlə təqdim olunmayan maliyyələşməni təmin edir (məsələn, güzəşt müddəti və yerli valyutada maliyyə). Bu cür maliyyələşmə layihənin düzgün strukturlaşdırılması üçün zəruridir.

Standartların müəyyən edilməsi: Layihə və müştərilərin daha yüksək standartlara çatmasına dəstək:

MKOS siyasət bəyanatı, Ətraf Mühit və Sosial (ƏMS) tələbləri, həmçinin maliyyə öhdəlikləri kredit vəsaitlərinin düzgün istifadəsini, ən yaxşı ƏMS təcrübələrinə riayət olunmasını və maliyyə risklərinin səmərəli idarə edilməsini təmin edəcək.

Innovativ maliyyələşmə strukturları və/və ya alətləri:

AYİB digər banklarda mövcud olmayan kommersiya şərtləri əsasında innovativ maliyyələşdirmə strukturunu (risklərin bölüşdürülməsi) təklif edir.

Ətraf Mühit və Sosial Xülasə

Maliyyə İnstitutları (Mİ) kateqoriyalı (Ətraf Mühit və Sosial Siyasət (ƏMSS) 2024) kimi təsnifatlandırılmış Bank Respublika (BR) – Bankın mövcud müştərisidir və hazırkı maliyyələşmə çərçivəsində ətraf mühit və sosial sahədə qənaətbəxş fəaliyyət göstərdiyini nümayiş etdirmişdir. Kredit vəsaitləri, FIF Siyasət Bəyanatları və EFSD+ Proqramı, Məhsul 3-də müəyyən edilmiş uyğunluq meyarlarına əsasən, aşağı ƏMS riskli hesab edilən MKOS-lara təkrar maliyyələşdirmə məqsədilə istifadə olunacaq.

BR ətraf mühit və sosial məsuliyyətə sadıqdır və bu öhdəlik strukturlaşdırılmış Ətraf Mühitin İdarəetmə Sistemi (ƏMİS) vasitəsilə integrasiya olunmuşdur. BR-in ƏMS idarəetmə sistemi ƏMS Tələblərinin (ESRs) 2, 4 və 9 bəndləri ilə ümumilikdə uyğunluq nümayiş etdirir. Bank aşağıdakı imkanlara malikdir: Sənədləşdirilmiş Ətraf Mühit İdarəetmə Siyasəti, ƏMS məsələlərinin idarə olunmasına cavabdeh təyin olunmuş əməkdaşlar, ƏMS risklərinin kredit qiymətləndirmə prosesinə integrasiyası, Portfel səviyyəsində və bank daxilində ƏMS məsələlərinin monitorinqi üçün güclü mexanizmlər. BR-in ƏMS idarəetmə sistemi bütün kredit portfelini üzrə tətbiq olunur. Əlavə olaraq, 2024-cü ildə Bank BMT-nin Qlobal Sazişinə qoşulmuş və insan hüquqları, əmək standartları, ətraf mühitin qorunması və korrupsiyaya qarşı mübarizə daxil olmaqla, bu Sazişin on əsas prinsipinə sadıqlığını bildirmişdir.

BR-dən gözlənilir ki, sublayihələrlə əlaqəli ƏMS riskləri və təsirləri səmərəli şəkildə qiymətləndirməyə, idarə etməyə və monitorinq aparmağa davam etsin. Bu məqsədlə BR-in yanaşması AYİB-nin MKOS maliyyələşməsi üzrə göstərişlərinə uyğunlaşdırılmalı, 2024-cü il Ətraf Mühit və Sosial Siyasətinə əsaslanan minimum uyğunluq tələblərinin (ESR) 2, 4 və 9 sayılı bəndlərlə, o cümlədən istisna siyahısı ilə tam uyğun olmalıdır, AYİB-in ƏMS Risklərin İdarə Olunması üzrə göstərişlərinə uyğun fəaliyyət göstərməli, Banka illik olaraq ƏMS Hesabatları təqdim etməli, bu hesabatlarda ESR-lərə uyğunluq və il ərzində yaranmış ƏMS məsələlərinin həlli əks olunmalıdır.

Paris Sazişi ilə uyğunluq: Layihə dolayı şəkildə maliyyələşdirilən investisiyalar üçün AYİB-in Paris ilə uyğunluq yanaşmasının tətbiqi əsasında Paris Sazişi ilə uyğun hesab edilir. Uyğunluğun müəyyənəndirilməsi 1-ci əsas istiqamətin (Paris Sazişinə qarşı tərəfin öhdəliyi) və 2-ci əsas istiqamətin (sub-transaksiyalar üzrə filtr) tətbiqinə əsaslanır.

Yaşıl maliyyə təsnifatı- təklif edilmir.

Texniki Əməkdaşlıq və Qrant Maliyyələşməsi

Texniki Əməkdaşlıq (TƏ): Mövcud deyil

Layihə Avropa Davamlı İnkişaf Fondu (EFSD) Plus Proqramı çərçivəsində, Məhsul 3

üzrə zəmanət mexanizmi formasında dəstək alacaq. Bu, AYİB-nin xeyrinə 8% həcmində ilk zərər riski ("net first loss") şəklində tətbiq olunacaq.

Şirkətlə Əlaqə Məlumatı

Aslan Abasov

Aslan@BankRespublika.az

+994 (12) 598 08 00

<http://www.bankrespublika.az>

Xəqani küçəsi, 21, AZ1095, Bakı, Azərbaycan

PSD-nin son yenilənmə tarixi

15 Apr 2025

Keçidin öyrənilməsi

Keçid təsirinin qiymətləndirilməsi ilə bağlı AYİB-in yanaşmasına dair əlavə məlumatları [buradan](#) əldə edə bilərsiniz.

Biznes imkanları

Biznes imkanları və ya satınalma məsələləri ilə bağlı sifarişçi şirkətlə əlaqə saxlayın. AYİB ilə (satınalmadan sair mövzuda) biznes imkanları üçün aşağıdakı vasitələrlə əlaqə saxlayın:

Tel: +44 20 7338 7168

E-poçt: projectenquiries@ebrd.com

Dövlət sektoru layihələri ilə bağlı [AYİB Satınalmalar](#) səhifəsinə daxil olun:

Tel: +44 20 7338 6794

E-poçt: procurement@ebrd.com

Ümumi müraciətlər

Xüsusi müraciətlər [AYİB Müraciət blankı](#) vasitəsilə edilə bilər.

Ətraf Mühit və Sosial Siyasət (ƏMSS)

[ƏMSS](#) və müvafiq Fəaliyyət tələbləri (FT-lər) AYİB-in "ətraf mühitin mühafizəsi sahəsində düzgün və dayanıqlı inkişaf" strategiyasının təşviqi öhdəliyinin icra metodlarını müəyyənləşdirir. ƏMSS-yə və FT-lərə müştərilərin ictimai məlumat və məsləhət üzrə dövlət qanunlarının tətbiq olunan tələblərinə cavab vermək, eləcə də maraqlı tərəflərin, xüsusilə də müştərinin və layihənin ətraf mühit və sosial göstəricilər sahəsində narahatlıqlarını və şikayətlərini qəbul etmək və həllini sürətləndirmək üçün şikayətlərin baxılması mexanizminin müəyyən edilməsi üçün xüsusi müddəalar daxildir. AYİB əlavə olaraq layihənin ətraf mühit və sosial risklərinin və təsirlərinin xarakterinə və miqyasına uyğun olaraq müştərilərindən layihələrdə yaranan risk və təsirlər barədə müvafiq məlumatları açıqlamağı və ya maraqlı tərəflərlə hərtərəfli

məsləhətləşmə aparmağı və onların düşüncələrini nəzərə alaraq onlara cavab verməyi tələb edir.

AYİB-in bu sahədə təcrübələrinə dair ətraflı məlumat [ƏMSS](#) səhifəsində verilmişdir.

Düzgünlük və Uyğunluq

AYİB-in Uyğunluq üzrə Baş direktorunun Ofisi (UBDO) yaxşı idarəetməni təşviq edir və Bankın bütün əməliyyatlarında qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq ən yüksək düzgünlük standartlarının tətbiqini təmin edir. Layihələrin icrası zamanı qeyri-məqbul düzgünlük və ya reputasiya ilə bağlı risklərə yol verməmək üçün Bank bütün müştərilərinin düzgünlük sahəsində hüquqi yoxlamasını aparır. Bank hesab edir ki, layihələrin qiymətləndirilməsi və təsdiqlənməsi mərhələlərində problemlərin müəyyən və həll edilməsi Bank əməliyyatlarının düzgünlüyünün təmin olunması üçün ən effektiv üsuldur. UBDO bu qabaqlayıcı tədbirlərdə mühüm rol oynayır və eləcə də investisiya qoyuluşundan sonra layihələrin düzgünlük sahəsində risklərinə nəzarətdə kömək edir.

UBDO həmçinin AYİB-in maliyyələşdirdiyi layihələrdə saxtakarlıq, korrupsiya və qeyri-məqbul davranışla bağlı iddiaların araşdırılmasına görə məsuliyyət daşıyır. Bankın daxilində və ya xaricində saxtakarlıq və ya korrupsiya halları ilə bağlı şübhəsi olan hər bir şəxs compliance@ebrd.com e-poçt ünvanı vasitəsilə Uyğunluq üzrə Baş direktora yazılı şəkildə müraciət etməlidir. Məruzə olunan bütün məsələlər UBDO tərəfindən araşdırılacaqdır. Bütün müraciətlər, o cümlədən anonim müraciətlər nəzərdən keçiriləcəkdir. Müraciətlər Bankda istifadə olunan və ya Bankın fəaliyyət göstərdiyi ölkələrin dilində edilə bilər. Məlumatlar dürüst şəkildə təqdim edilməlidir.

İnformasiya Əlçatanlığına dair Siyasət (İƏS)

İƏS AYİB-in informasiyanı açıqlama qaydasını və 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə mindikdən sonra bankın strategiya, siyasət və əməliyyatları sahəsində maariflənməni və anlayışı artırmaq üçün maraqlı tərəflərlə məsləhətləşmə qaydalarını müəyyən edir. AYİB-in veb-saytında mövcud olan məlumatları əldə etmək üçün [İnformasiya Əlçatanlığına dair Siyasət](#) səhifəsinə daxil ola bilərsiniz.

İnformasiya əldə etməklə bağlı xüsusi müraciətlər [AYİB Müraciət blankından](#) istifadə etməklə göndərilə bilər.

Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM)

Ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı narahatlıqların Müştəri və ya Bankla həll edilməsi cəhdləri uğursuz olduğu təqdirdə (məs., Müştərinin Layihə səviyyəli şikayətlərinin baxılması mexanizmi və ya Bankın rəhbərliyinə birbaşa müraciət vasitəsilə) fiziki şəxslər və təşkilatlar onları narahat edən məsələləri AYİB-in Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM) vasitəsilə bildirə bilərlər.

LMHM zərər verdiyi ehtimal olunan (və ya zərər vermə ehtimalı olan) Layihə məsələlərini müstəqil şəkildə nəzərdən keçirir. Bu Mexanizmin məqsədi ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı yaranan problemlərin həlli istiqamətində Layihənin maraqlı tərəfləri arasında dialoqu dəstəkləmək, Bankın özünün [Ətraf Mühit və Sosial Siyasətinə](#) və ya [İnformasiya Əlçatanlığına dair](#)

[Siyasetinin](#) Layihəyə aid müddəalarına əməl edib-etmədiyini müəyyən etmək və Bankın gələcəkdə uyğunsuzluq hallarına yol verməməsi üçün aidiyyəti üzrə bu siyasətlərə riayət olunmama hallarını aradan qaldırmaqdır.

LMHM və onun səlahiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək, [Yenidən baxılması üçün müraciət](#)in qaydalarını öyrənmək üçün [Layihənin Müstəqil Hesabatlılıq Mexanizminin veb-səhifəsinə](#) daxil olmağınız və ya LMHM və müraciət etmək barədə təlimat və əlavə məlumat əldə etmək üçün ipam@ebrd.com e-poçt vasitəsilə LMHM ilə əlaqə saxlamağınız xahiş olunur.